

Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.

İlham ƏLİYEV

№ 5 (571)

**16 mart
2020-ci il**

**Qəzet 1992-ci il
dekabrın 16-dan
nəşr olunur.**



ƏSGƏR

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının HƏRBİ VƏTƏNPƏRVƏRLİK qəzeti

PREZİDENT İLHAM ƏLİYEV DAXİLİ QOŞUNLARIN “N” SAYLI HƏRBİ HİSSƏSİNİN AÇILIŞINDA İŞTİRAK EDİB

Ağstafa rayonuna səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 4-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitlə tanış oldu.

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov bildirdi ki, bu hərbi hissənin inşasına 2018-ci ilin iyun ayında başlanılıb. Ötən il işə tikinti işləri başa çatdırılıb. Hərbi hissənin ümumi ərazisi 5 hektardır. Burada əsgər yataqxanası, qərargah-kazarma binası, 150 yerlik yeməxana inşa olunub.



Bu gün əminliklə demək olar ki, Daxili Qoşunlar qarşıya qoyulan vəzifəni yüksək peşəkarlıqla yerinə yetirib. Ali Baş Komandanın diqqəti sayəsində Daxili Qoşunların maddi-texniki bazası, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, hərbi hissələr ən yüksək beynəlxalq standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib. Bu gün Daxili Qoşunlara göstərilən dövlət qayğısı özünü istər peşəkar kadr hazırlığının və döyüş qabiliyyətinin yüksəldilməsində, istər maddi-texniki bazanın möhkəmləndirilməsində, istərsə də yeni hərbi hissələrin açılışında daha qabarıq şəkildə göstərir.



Son illərdə Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi prosesində şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə həyata keçirilən tədbirlər nəticəsində bütün hərbi hissələrdə yüksək şəraitin yaradılması istiqamətində xeyli iş görüldü və bu proses indi də davam edir.

Bu hərbi hissədə yaradılan şərait bir daha göstərir ki, Azərbaycançanda ordu quruculuğu sahəsində həyata keçirilən mühüm işlər çərçivəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının maddi-texniki bazası, kadr potensialı da əhəmiyyətli dərəcədə möhkəmlənib.

Prezident İlham Əliyev Daxili Qoşunların hərbi silah-sursat və texnikasına baxdı.



Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanılıb, daxili işlər orqanlarının maddi-texniki bazası daha da möhkəmlənib, hərbi qulluqçuların sosial-məişət şəraiti yaxşılaşıb. Son illərdə Daxili Qoşunlar üçün də müxtəlif təyinatlı onlarla obyekt, hərbi şəhərcik, o cümlədən, hərbi qulluqçular üçün yeni yaşayış kompleksləri, əsgər kazarmaları, müasir avadanlıqlarla təchiz edilmiş tibb məntəqələri tikilərək istifadəyə verilib. Ümumiyyətlə, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olan Daxili Qoşunların şəxsi heyəti ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakı ilə seçilir, yüksək peşəkarlıq, döyüş və mənəvi-psixoloji hazırlığa malik olduğunu nümayiş etdirir. Ölkəmizə qarşı elan olunmamış müharibənin ilk günlərindən Daxili Qoşunlar cəbhə xə-



tində şərəfli döyüş yolu keçib, bu yolda yüzlərlə şəhid verib. Qüdrətli Azərbaycan Ordusu ilə yanaşı, Daxili Qoşunların şəxsi heyəti də öz üzərinə düşən xidməti vəzifələri ilə bərabər, torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası üçün Ali Baş Komandanın verəcəyi əmrin icrasına hər an hazırdır və döyüş hazırlığını hər zaman yüksək səviyyədə saxlayır.

tində şərəfli döyüş yolu keçib, bu yolda yüzlərlə şəhid verib. Qüdrətli Azərbaycan Ordusu ilə yanaşı, Daxili Qoşunların şəxsi heyəti də öz üzərinə düşən xidməti vəzifələri ilə bərabər, torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası üçün Ali Baş Komandanın verəcəyi əmrin icrasına hər an hazırdır və döyüş hazırlığını hər zaman yüksək səviyyədə saxlayır.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 28 il ötür. Bu münasibətlə Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətənlərinin unudulmaz xatirəsinə ucaldılmış "Əbədi məşəl" önünə əkil qoyulub, Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının abidəsi ziyarət olunub.

Martın 12-də Daxili Qoşunların Baş İdarəsində əlamətdar hadisə-növbəti ildönümə həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda, xidməti borclarını yerinə yetirərək qəhrəmanlıqla həlak olmuş hərbi qulluqçuların və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və bugünü barədə geniş məruzə ilə çıxış edib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 1995-ci il 9 mart tarixli fərmanı ilə Daxili Qoşunların torpaqlarımızın müdafiəsi məqsədilə döyüşə başladığı ilk gün – 1992-ci ilin 12 mart tarixi "Azərbaycan Respublikasının Daxili Qoşunları Günü" elan olunub.

Daxili Qoşunların tarixinin parlaq hadisələrlə zəngin və Vətənimizin yeni tarixi ilə sıx bağlı olduğunu diqqətə çatdıran nazir müavini xalqa və dövlətə sədaqətli xidmət edən qoşunların hərbi qulluqçularının polis orqanlarının əməkdaşları ilə birgə qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirdiklərini vurğulayıb. O, respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların 672 hərbi qulluqçusunun şəhid olduğunu, 1173 nəfərin yaralandığını, 9-nun itkin düşdüyünü və hərbi qulluqçulardan 9 nəfərinin "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldüyünü qeyd edib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev Daxili Qoşunların yaranmasının 28-ci ildönümü münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Zati-alilərinin səmimi təbriklərini, ən xoş arzularını tədbir iştirakçılarna çatdırıb. O, çıxışında təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin bu gün də uğurla davam və inkişaf etdirildiyini, ali diqqət və qayğı, eyni zamanda, ciddi nəzarət, tələbkarlıq sayəsində Daxili Qoşunların qarşıya qoyulan, qanunvericiliklə üzərinə düşən bütün vəzifələrin öhdəsindən gələ bilən, yüksək peşəkarlığa, döyüş və fiziki hazırlığa malik mobil bir quruma çevrildiyini vurğulayıb.

Sonra çıxış edən Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu prosesində Daxili İşlər Nazirliyi sisteminin əsas struktur qurumlarından olan Daxili Qoşunların təkmilləşməsinə böyük önəm verdiyini, məhz onun xüsusi diqqət və qayğısı ilə formalaşmış inkişaf etdiyini məmnunluqla xatırladı.

Nazir möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadir olan peşəkar birləşməyə, sabitliyin təminatçılardan və dövlətçiliyin dayaqlarından birinə çevrildiyini, maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması, müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün məqsədyönlü tədbirlər həyata keçirildiyini, hərbi hissələrin müasir standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edildiyini bildirdi.

V.Eyvazov qeyd edib ki, ölkədə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və hüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, ölkəmizdə keçirilən I Avropa Oyunları,

28 İL – DAXİLİ İŞLƏR NAZİRLİYİ DAXİLİ QOŞUNLARININ DÖYÜŞ VƏ XİDMƏT YOLU

Martın 12-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasının 28-ci ildönümü qeyd olunub



IV İslam Həmrəyliyi Oyunları, "Formula-1 Azərbaycan Qran-Pri"si yarışları kimi mötəbər beynəlxalq idman və digər mədəni-kültüvi tədbirlər zamanı, eləcə də təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılmasında qoşunların şəxsi heyəti üzərinə düşən xidməti vəzifələri layiqincə yerinə yetirib.

Daxili Qoşunların inkişafı üçün qəbul edilən qərarların, cənab Prezidentin dünən imzaladığı müvafiq sərəncamla daha 18 hərbi qulluqçunun dövlət mükafatları ilə təltif olunmasının şəxsi heyət tərəfindən minnətdarlıqla və ruh yüksəkliyi ilə qarşılandığını vurğulayan nazir V.Eyvazov onu da qeyd edib ki, ölkə rəhbərinin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də qoşunların xidmətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla şəxsi heyəti daha böyük uğurlara ruhlandırır.

General-polkovnik Vilayət Eyvazov ölkə Prezidentini əmin edib ki, Daxili Qoşunların bütün şəxsi heyəti bundan sonra da respublikamızda asayişin, daxili təhlükəsizliyin, vətəndaşların və dövlətin qanuni mənafələrinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarığını əsirgəməyəcək.

Sonra əlamətdar gün münasibətilə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə Daxili İşlər nazirinin və nazir müavini-Daxili Qoşunların komandanının imzaladıqları əmrlər elan olunduqdan sonra mükafatlar sahiblərinə təqdim edilib.

Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Zati-aliləri cənab İlham Əliyevə müraciət qəbul olunub.

Daxili İşlər Nazirliyinin
Mətbuat xidməti





Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2006-cı il tarixli qərarına əsasən, Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinin əsası qoyulmuşdur.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbi

Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2011-ci il tarixli Sərəncamı ilə Orta İxtisas Hərbi Məktəbinin bazasında yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 09 iyul 2012-ci il tarixli Fərmanı ilə Ali Hərbi Məktəbin Ni-



GÜC, MƏHARƏT, ÇEVİKLİK VƏ NİZAMIN VƏHDƏTİ...

DAXİLİ QOŞUNLARIN ŞƏXSİ HEYƏTİNİN TƏLİMLƏRİ...

Xidməti-döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsinə şəxsi heyətin mükəmməl hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Bunun üçün döyüş təlimi prosesinin keyfiyyətli təşkili, onun məzmun və üsullarının davamlı olaraq təkmilləşdirilməsi, yeni texnika, silahlar, xüsusi vasitələrin xüsusiyyətlərinin praktiki mənimsənilməsi, fəaliyyət taktikası üzrə məşqlərin real şəraitə uyğun keçirilməsi peşəkarlıq vərdişlərinin formalaşmasında əsaslı zəmin yaradır. Hər bir hərbi hissə və bölmənin, hərbi qulluqçunun gücü onun döyüş qabiliyyətinə bağlıdır. Bu baxımdan Daxili Qoşunlarda döyüş təlimi prosesi komandanlığın xüsusi diqqət mərkəzindədir və ildən-ilə göstərilən sahədə yeniliklər tətbiq olunur.

Hazırda Daxili Qoşunların sərəncamında müasir standartlara cavab verən, təlim mərkəzləri və şəhərcikləri, idman zalı, atıcılıq tirliyi, tədris vasitələri və ləvazimatları mövcuddur. Hərbi hissələrdə məşğələ otaqları müasir tərtibata malikdir və lazımi texniki avadan-

lıqlarla təchiz olunub.

Daxili Qoşunlarda döyüş təliminin öz xüsusiyyətləri var. Bu prosesdə Daxili Qoşunların vəzifələrindən irəli gələn praktiki fəaliyyətlərə əsas diqqət yönəldilir. Daxili Qoşunların taktikasının çoxşaxəli elementləri təlimlərdə müvafiq nizamnamə, direktiv və digər normativ sənədlərin tələbləri əsasında məşq etdirilərək, ötən illərdə qazanılan təcrübə də nəzərə alınır.

Bütövlükdə, döyüş təlimlərində şəxsi heyətin fiziki hazırlığının möhkəmləndirilməsinə, silahlardan sərrast atəş açmaq bacarıqlarının inkişaf etdirilməsinə, zirehli texnika, avtomobillərin idarə olunması məharətinin artırılmasına, çeviklik, dözümlülük, ahəngdarlıq, nizamlılıq vərdişlərinin aşılmasına nail olunur.

Daxili Qoşunların şəxsi heyəti digər qoşun növlərinin hərbi qulluqçuları ilə birgə döyüş təlimlərində də peşəkarlıq cəhətdən fərqlənmişlər. Bütün bunlar onu göstərir ki, Daxili Qoşunların şəxsi heyəti qarşısına qoyulan istənilən döyüş tapşırığını yerinə yetirməyə daim hazır və qadirdir.



DAXİLİ QOŞUNLARIN ALİ HƏRBİ MƏKTƏBİ

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının həyatında ötən 28 ilin mühüm hadisələrindən biri də Daxili Qoşunların Ali Hərbi Məktəbinin yaradılmasıdır. Ali Hərbi Məktəbin formalaşmasınadək ötən dövrdə Daxili Qoşunların tərkibində tədris təyinatlı və fərqli strukturlu hərbi hissələr fəaliyyət göstərmişdir.

1997-ci il oktyabrın 31-də imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin şəxsi heyətinə Türkiyə Jandarm İdarəsi tərəfindən ediləcək təlim-təhsil və təchizat yardımına aid Protokol"un tələblərinə uyğun olaraq, Daxili Qoşunlarda müasir tələblərə cavab verən tədris prosesinin təşkilinə başlanılmışdır.

zamnaməsi təsdiq edilmişdir.

Daxili Qoşunların Ali Hərbi Məktəbi ali xüsusi - hərbi təhsilli kadrların hazırlanmasını, zabıt və gizirlərin, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının ixtisaslarının artırılmasını, gizirlərin hazırlanmasını və elmi-tədqiqat işlərinin aparılmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisəsidir.

Ali Hərbi Məktəbdə tədris Avropada tətbiq olunan Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun keçirilir. Təhsil müddəti dörd ildir.

Ali Hərbi Məktəbdə mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı bakalavriat səviyyəsində aparılır.

Ali Hərbi Məktəbi bitirən məzunlara "İctimai təhlükəsizlik və idarəetmə" ixtisası, qanunvericiliklə nəzərdə tutulmuş

diplom, döş nişanı, 3-cü məharət dərəcəsi və Daxili İşlər nazirinin əmrilə "leytenant" hərbi rütbəsi verilir.

Ali Hərbi Məktəbin fəaliyyətinin müasir standartlara uyğun təşkili məqsədilə bütün lazımi şərait mövcuddur. Belə ki, burada qaragah, kursantların təlimi və yaşayışı üçün yeni korpuslar, xidmət və məişət təyinatlı bir sıra obyektlər, o cümlədən, yeməcxana istifadəyə verilmişdir.

Müasir texnologiyalar və yeni tədris vəsaitlərinin tətbiqi, yaradılan müvafiq maddi-texniki baza zabıt kadrlarının hazırlanmasına olan tələblərin müvafəqyyətlə həyata keçirilməsinə yönəldilən addımlardır.

Daxili Qoşunların Ali Hərbi Məktəbinin formalaşması və davamlı inkişafı üçün Respublika Prezidenti,



Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində, Daxili İşlər naziri və Daxili Qoşunlar komandanının rəhbərliyi altında görülen bu möhtəşəm işlər Daxili Qoşunlarda peşəkar kadrların hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir.

Daxili Qoşunların Ali Hərbi Məktəbinin respublikanın hərbi təhsil müəssisələri sırasında qısa müddətdə nüfuz qazanması və ildən-ilə Ali Hərbi Məktəbə qəbul olunmaq istəyən gənclərin sayının artması da uğurlu fəaliyyəti xarakterizə edən müsbət göstəricidir.



DAXİLİ QOŞUNLARIN VETERANLARI

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının sıralarında uzun illər ləyaqətlə xidmət etmiş, Daxili Qoşunların formalaşması və inkişafında təqdirəlayiq əməyi olan hərbi qulluqçuların bir hissəsi bu gün ehtiyatdadır. Onların böyük bir qismi müharibə və Silahlı Qüvvələr veteranı adını daşıyır. Veteranlar bizim fəxrimizdir, onların Daxili Qoşunların bugünkü səviyyəyə yüksəlməsində xidmətlərini danmaq və unutmaz olmaz.

Ümummilli Lider Heydər Əliyev öz çıxışlarında veteranları cəmiyyətimizin dəyərli üzvləri kimi xarakterizə etmiş, gənc nəslin vətənpərvərlik tərbiyəsində onların fəaliyyətinə böyük əhəmiyyət vermişdir.



Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev də veteranlara həmişə diqqət və qayğı göstərmiş, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə bir çox fərman və sərəncamlar imzalamış, veteranların fəaliyyətinə dəstəklə bağlı dövlət orqanlarına müvafiq tapşırıqlar vermişdir.

Daxili Qoşunların veteranları döyüş sınaqlarından keçmiş, hərbi xidmətdə peşəkərlilik zirvəsinə ucalmış, zəngin həyat təcrübəsinə malik şəxslərdir. Onlar müasir tariximizin mühüm hadisələrinin şahidi olmuş, ölkəmiz üçün çətin günlərdə əqidəsinə, hərbi



andına sadıq qalmış, əzmkarlıq göstərmişlər.

Daxili İşlər Nazirliyinin rəhbərliyi və Daxili Qoşunların komandanlığı tərəfindən veteranların qayğıları, fəaliyyəti və müraciətləri xüsusi diqqət mərkəzində saxlanılır.

Bu gün Daxili Qoşunların veteranlarını birləşdirən ictimai təşkilat olaraq Daxili Qoşunların Veteranlar Şurası fəaliyyət göstərir. Təşkilatın tərkibində Daxili Qoşunların müharibə və Silahlı Qüvvələr veteranları təmsil olunurlar. Şura veteranlarımızın hüquq və



mənafələrini müdafiə edir, onların təşkilatlanması yönündə tədbirlər həyata keçirir. Veteranlar Şurası veteranlarla Daxili Qoşunlar arasında mənəvi bağlantı yaradan, həmçinin, veteranların özlərini qarşılıqlı əlaqələrini qoruyub saxlayan bir qurumdur.

XİDMƏTİ FƏALİYYƏTİMİZDƏ VƏTƏNDAŞLARLA VƏ İCTİMAİ QURUMLARLA TƏMASLAR...

DAXİLİ QOŞUNLARIN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏRİ

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının komandanlığı ictimaiyyətlə əlaqələrin qurulmasına çox ciddi diqqət yetirir. Elə bu səbəbdendir ki, bütün hərbi hissələrdə mütəmadi olaraq "Açıq qapı günü" təşkil edilir, əsgər valideynləri ilə görüşlər keçirilir.

Əsgər valideynləri ilə görüşlər zamanı qoşunlarda həyata keçirilən quruculuq işləri, yerinə yetirilən vəzifələr barədə məlumat verilir, hərbi qulluqçular üçün yaradılmış sosial-məişət şəraiti, əsgər kazarmaları, yeməkhana, tibb məntəqəsi, camaşırxana kompleksləri və s. xidmət sahələri nümayiş etdirilir.



DAXİLİ QOŞUNLARIN RƏSMİ İNTERNET SƏHİFƏSİ



2014-cü il mayın 30-dan etibarən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının www.dq.mia.gov.az ünvanında rəsmi internet sahifəsi işə başlamişdir.

Internet sahifəsinin yaradılmasında əsas məqsəd Daxili Qoşunların ictimaiyyətlə

əlaqələrinin səmərəliliyinin artırılması, habelə qoşunların həyatında baş vermiş yeniliklər barədə cəmiyyətin mütəmadi olaraq daha dolğun məlumatlandırılmasından ibarətdir. Sahifə müvafiq sahələr üzrə kataloqlar, faydalı informasiya resursları və linklərlə təmin olunmuşdur.

Saytda Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin heyət və fəaliyyətini əks etdirən materiallarla yanaşı, Daxili Qoşunların tarixi, döyüş yolu, xidməti-döyüş fəaliyyətinin müxtəlif istiqamətləri geniş işıqlandırılmışdır.

Internet sahifəsində Daxili Qoşunların Ali Hərbi Məktəbi, Hərbi Qospitalı, Nümunəvi Göstərici Hərbi Orkestri və Muzeyi haqqında geniş məlumatlar verilmiş, o cümlədən, qoşunların mətbu orqanı olan "Əsgər" qəzetinin elektron variantı və fotoalbum yerləşdirilmişdir.

Eyni zamanda, sahifənin istifadəçiləri müvafiq hərbi qanunvericilik bazasından da faydalana bilərlər.

Vətəndaşlar sayt vasitəsilə onları maraqlandıran məsələlərə bağlı Daxili Qoşunların Baş İdarəsinə onlayn müraciət etmək imkanına malikdirlər.

DAXİLİ QOŞUNLARIN İDMAN HƏYATI

Şəxsi heyətin idmanla məşğul olması, fiziki hazırlığını artırması üçün yüksək səviyyədə şərait yaradılıb

Daxili Qoşunların döyüş təlimi prosesində şəxsi heyətin idman və fiziki hazırlığına xüsusi diqqət yetirilir. Hərbi qulluqçuların sağlam həyat tərzinin qorunub saxlanılması, bədən tərbiyəsinin inkişafı və fiziki hazırlığının yüksəldilməsi xidməti fəaliyyət baxımından mühüm amillər kimi xarakterizə etmək olar. Mükəmməl fiziki hazırlıq yüksək döyüş hazırlığının vacib şərtlərindən biridir. Məhz buna görə də Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrdə şəxsi heyətin idmanla məşğul olması, fiziki hazırlığını artırması üçün yüksək səviyyədə şərait yaradılıb. Belə ki, Daxili Qoşunların Baş İdarəsində idman zalı, hərbi hissələrdə isə idman şəhərcikləri mövcuddur. Bundan əlavə, Daxili Qoşunlarda peşəkər idmançıların xidmət etdiyi idman komandası fəaliyyət göstərir.


Ötən 28 ildə Daxili Qoşunların sanballı idman potensialının formalaşması yönündə uğurlu yol qət edilmişdir.

Daxili Qoşunların hərbi qulluqçularının daxil olduğu yığma komandalar ötən illər müxtəlif idman növləri üzrə yarışlarda fərqlənmiş, mükafatlar qazanılmışdır. Belə nailiyyətlər Daxili Qoşunların idman potensialını zənginləşdirmişdir.

Bu gün Daxili Qoşunların sıralarında beynəlxalq dərəcəli idman ustası, idman ustalığına namizəd, I, II, III idman dərəcələrinin daşıyıcısı, habelə I, II dərəcəli hərbi idman kompleksi nişançısı olan hərbi qulluqçular xidmət edirlər.

Ötən 28 il ərzində idman arenalarında, mötəbər yarışlarda Daxili Qoşunların zabit, gizir, çavuş və əsgərləri yenilməzlik nümunəsi göstərmişlər. Onlar özünəməxsus hərbi nizamı, iradə və qətiyyəti sayəsində, məşqlərdə gərgin əmək sərf edərək, vətən sevgisi ilə milli idmanımızı yeni-yeni mükafatlar qazandırmışlar.

İnanırıq ki, idmançı hərbi qulluqçularımız şərəfli ənənələri bundan sonra da uğurla davam etdirəcəklər.



Əsasən həftənin bazar günləri keçirilən görüşlərdə əsgər valideynləri Daxili Qoşunların komandanlığı, o cümlədən, hərbi hissələrin komandanlığı tərəfindən qəbul edilir, onların müraciətləri dinlənir, nəzərə çatdırılan problemlərin araşdırılaraq aradan qaldırılması istiqamətində konkret göstərişlər verilir, icrası qısa vaxt tələb edən məsələlər isə yerində həllini tapır.

Daxili Qoşunların komandanlığı gənc və yeniyetmələrə hərbi-vətənpərvərlik hissi aşılayan layihələri daim dəstəkləyir. Daxili Qoşunlar tərəfindən şagird və tələbələr üçün hərbi təmayüllü yay istirahət düşərgələrinin yaradılması dəyərli nümunə olmaqla, ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

Vətənə sevgi, dövlət və vətəndaşçılıqımıza sədaqət mövzusunda əks etdirən videoçarxların, sənədli filmlərin çəkilməsində, televiziya və radio verilişlərinin hazırlanmasında Daxili Qoşunların məsul vəzifəli şəxslərinin də əməyi təqdirəlayiqdir.


Daxili Qoşunların şəxsi heyəti Azərbaycan kinematograflarının müəllifi olduğu, vətənpərvərlik və dövlətçilik mövzusunda bir sıra bədii filmlərin çəkilişində iştirak etmişdir.

Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrdə mütəmadi olaraq ədəbiyyat və elm xadimləri, müxtəlif sahələrin mütəxəssisləri ilə görüşlər keçirilir, incəsənət ustalarının iştirakı ilə konsertlər, tamaşalar nümayiş etdirilir.

Bundan başqa, Daxili Qoşunların dövlət və bir sıra qeyri-hökumət təşkilatları ilə də sıx qarşılıqlı əlaqələri mövcuddur.

Ombudsman Aparatının, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri mütəmadi olaraq şəxsi heyətin xidməti fəaliyyəti ilə tanış olurlar, hərbi qulluqçuların maarifləndirilməsi yönündə söhbətlər aparılır.

Adıçəkilən qurumlar tərəfindən hərbi hissələrimizə baxışlar keçirilir, şəxsi heyətin yüksək nizam-intizamı, hərbi qulluqçular arasında formalaşmış sağlam zəmində qarşılıqlı münasibətlər yüksək qiymətləndirilir.



TƏSİSÇİ:

Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsi.

Redaktor: Anar Əhmədov

REDAKSİYANIN ÜNVANI:

AZ 1130, Bakı şəhəri, Q. Musabəyov küç. 4, Daxili Qoşunların Baş İdarəsi.

Əlaqə telefonu: (012) 560-22-63

Qəzet ayda 2 dəfə nəşr olunur. "Əsgər" qəzetinin redaksiyasında yığılıb səhifələnmiş və DİN-in mətbəəsində hazır elektron variantdan çap olunmuşdur.

Şəhadətnamə 3565 Sayı 3000